

## **EMMİNENCE təqaüd proqramı**

EMMİNECE layihəsi ErasmusMundus Tədbir 2 proqramı çərçivəsində fəaliyyət göstərir və bakalavratura, magistratura, doktorantura, doktoranturadan sonrakı təhsil səviyyələri və heyət üçün 5 cür fərdi təqaüd proqramları təqdim edir.

Layihə çərçivəsində 3 hədəf qrupuna aid namizədlərdən ərizələr qəbul olunacaq.

Hədəf Qrupu 1 tərəfdaş universitetlərin birinə qəbul olunmuş Şərq Tərəfdaşlığı ölkələri (Ukrayna, Moldova, Belarus, Gürcüstan, Azərbaycan və Ermənistan) vətəndaşlarından ibarətdir.

Hədəf Qrupu 2 EMMİNECE konsorsiumuna daxil olmayan universitetlərin tələbələri olan Şərq Tərəfdaşlığı ölkələri (Ukrayna, Moldova, Belarus, Gürcüstan, Azərbaycan və Ermənistan) vətəndaşlarından ibarətdir.

EMMİNENCE layihəsi həssas vəziyyətdə olan namizədlər üçün təhsil imkanlarının yaradılmasına xüsusi diqqət yetirir. Layihənin məqsədi həssas qruplardan olan gənclərə Avropa İttifaqının tərəfdaş universitetlərində ixtisas və təcrübə əldə etmək imkanının təmin edilməsidir. Hədəf Qrupu 3 çərçivəsində 25 nəfər üçün bakalavr, magistr və fəlsəfə doktoru dərəcələri əldə etmək üçün təqaüdlər təklif edilir. HQ 3 tələblərinə uyğunluğu təsdiq edən sənədləri olan və hər təhsil səviyyəsi üçün qəbul meyarlarına cavab verən Ukrayna, Moldova, Belarus, Gürcüstan, Azərbaycan və Ermənistan vətəndaşları olan tələbələr bu layihədə iştirak edə bilər.

Həssas qruplara mənsubluq aşağıdakı meyarlar əsasında müəyyən edilir:

1. (Beynəlxalq yaxud qəbul edən Avropa ölkəsinin milli qanunvericiliyinə əsasən) qaçqın statusuna malik namizədlər;
2. (Beynəlxalq yaxud qəbul edən Avropa ölkəsinin milli qanunvericiliyinə əsasən) sığınacaq almış namizədlər;
3. İrqi, etnik, dini, siyasi, cins yaxud seksualoriyentasiya əsasında universitetdən ədalətsiz xaric olunduqlarını sübut edə bilən namizədlər;
4. Barələrində xüsusi milli siyasət tətbiq edilən yerli əhali yaxud məcburi köçkünlər.

*Diqqət: Sosial baxımdan imkansız və fiziki qüsurları olan şəxslər HQ 3 kateqoriyasına aid edilməyib.*

### **HQ 3 qrant alıcıları üçün imkanlar:**

Bakalavr proqramları üçün HQ 3 kateqoriyasına aid namizədlərə EMMİNENCE konsorsiumuna daxil Avropa İttifaqı tərəfdaş universitetlərinin birində 3 illik tam bakalavratura təhsili üçün 36000 avrodan + səyahət və sığorta xərclərinin

ödənilməsindən ibarət grant verilir. Namizədlər onlara universitet təhsillərini başlamağa imkan verən orta təhsil attestatını təqdim etməlidirlər.

Magistr proqramları üçün NQ 3 kateqoriyasına aid namizədlərə EMMİNENCE konsorsiumuna daxil Avropa İttifaqı tərəfdaş universitetlərinin birində 2 illik tam magistratura təhsili üçün 24000 avronu + səyahət və sığorta xərclərinin ödənilməsindən ibarət grant verilir. Namizədlər onlara magistratura təhsillərini başlamağa imkan verən bakalavr diplomunu yaxud onun ekvivalentini/təhsil sənədlərini təqdim etməlidirlər.

PhD proqramları üçün HQ 3 kateqoriyasına aid namizədlərə 36000 avrodan + səyahət və sığorta xərclərinin ödənilməsindən ibarət grant verilir. Namizədlər onlara EMMİNENCE konsorsiumuna daxil Avropa İttifaqı tərəfdaş universitetlərinin birində doktorantura təhsillərini başlamağa imkan verən magistr diplomunu yaxud digər ekvivalent diplomunu təqdim etməlidirlər.

Namizədlər həmçinin İngilis dilini (əgər tədris həmin dildə aparılırsa) yaxud qəbul edən ölkədə danışılan dili (əgər tədris həmin dildə aparılırsa) kifayət səviyyədə bilməlidirlər (İngilis, Polyak, İsveç, Portuqal yaxud İtalyan dili).

Mobillik səviyyəsindən asılı olaraq ödənilən aylıq yaşayış xərcləri:

Bakalavriatura	ayda 1000 avro
Magistratura	ayda 1000 avro
Doktorantura	ayda 1500 avro
Doktoranturadan sonrakı təhsil	ayda 1800 avro
Heyət	ayda 2500 avro

Proqramlarda iştirak üçün onlayn ərizə təqdim etmək üçün son müddət 30 dekabr 2012-ci ildir. Bütün sənədlərin əsilləri 31 dekabr 2012-ci il tarixinə qədər Koordinasiya edən ali təhsil müəssisəsinə yaxud Müştərək koordinasiya edən ali təhsil müəssisəsinə göndərməli və 20 yanvar 2013-cü il tarixinə qədər onlara çatmalıdır.

Koordinasiya edən ali təhsil müəssisəsi:

Adam Mickiewicz University in Poznań  
Transatlantic Mobility Office  
Zwierzyniecka 7c  
60-813 Poznań  
Poland

yaxud

Müştərək koordinasiya edən ali təhsil müəssisəsi:

Oksana Zabolotna  
Pavlo Tychyna Uman State Pedagogical University  
2 SadovaStr. 20300 Uman  
Ukraine

İnternet vasitəsi ilə ərizə təqdim etmək üçün EMMİNENCE veb-saytına müraciət etmək olar:

<http://www.mundus.amu.edu.pl/EMINENCE/index.php>

Proqram haqqında daha ətraflı məlumatları Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsindən (İlham Hübətov, tel: 496-34-14) əldə etmək olar.